



BOSCH
Həyat üçün yaradılıb

Məişət Texnikası Rəsmi Servisi Orijinal Təmizlik və Baxım Vasitələri







Sobalar üçün Təmizləyici Gel Sprey

- Sobaların iç qisimlərinin təmizliyi üçün qoxusuz sprej şəklində gel təmizləyici. (Mirkodalğa funksiyalı sobalar ilə buxarlı sobalarda da istifadə edilə bilər.)
- Emal örtüklü və paslanmayan polad səthləri olan sinilərin (podnos) təmizliyi üçün də istifadə edilə bilər.
- Sprey şəklində olduğu üçün rahat və praktik istifadə edilir.
- Güclü formulu sayəsində silinməsi çətin olan ləkələri və yemək qalıqlarını rahatca təmizləyir.
- 500 ml.

Məhsul kodu: 00311860

Köhnə kod: 00311761



Sobalar üçün Təmizləyici Gel

- Sobaların iç qisimlərinin təmizliyi üçün qoxusuz gel təmizləyici. (Mikrodalğa funksiyalı sobalar ilə buxarlı sobalarda da istifadə edilə bilər.)
- Emal örtüklü və paslanmayan polad səthləri olan sinilərin (podnosların) təmizliyi üçün də istifadə edilə bilər.
- Rahat istifadə üçün fırça başlığı var.
- Güclü formulu sayəsində silinməsi çətin olan ləkələri və yemək qalıqlarını rahatca təmizləyir.
- 200 ml.

Məhsul kodu: 00311859

Köhnə kod: 00311761



Mətbəx Alətləri üçün Effektiv Yağ Təmizləyicisi

- Aspirator, soba, mikrodalğa, kafel və mətbəx mebeli səthlərində əmələ gələn çətin silinən yağ ləkələrini, yanmış qida qalıqlarını mükəmməl və güclü formulu ilə effektiv bir şəkildə təmizləyir.
- Aspiratorlarda istifadə edilən metal filtrların cihaza yerləşdirilmədən öncəki təmizliyi üçün də idealdir.
- İçərisində fosfat olmayan, ətraf mühitə zərər vermədən parçalana bilən və təhlükəsiz qaydada istifadə edə biləcəyiniz bir vasitədir.
- 500 ml.

Məhsul kodu: 00311781



Polad səthlər üçün təmizlik və baxım vasitələri

Polad səthlər üçün parıldadıcı baxım yağı

- Cihazların səthində qoruyucu bir təbəqə əmələ gətirərək kirləni səthə yapışmasını və su damlası, barmaq izi kimi ləkələrin meydana gəlməsini aradan qaldırır.
- Polad səthli cihazların hər zaman parlaq görünməsini təmin edir.
- Soyuq ya da isti paslanmayan polad və alüminium örtüklü səthlərdə istifadə edilə bilər.
- Qidaya düşərsə təhlükəsizdir.

Məhsul kodu: 00311567



Polad səthlər üçün təmizləmə tozu

- Ən çətin kir və ləkələri belə səthi cızmadan asanlıqla təmizləyir.
- Soyuq və ya isti səthlərdə təhlükəsiz istifadə edilə bilər.
- 100 qr.

Məhsul kodu: 00311774

Keramika səthlərin təmizliyi və baxımı



Keramika plitələr üçün baxım dəsti

- Keramika və induksiya plitələrin təmizlik və baxımı üçün idealdır.
- Bu baxım dəsti, 250 ml-lik maye təmizləyici (00311499), şüşə səthi üçün ərsin (00087670) və təmizləmə bezindən ibarətdir.

Məhsul kodu: 00311502

Şüşə təmizləyici ərsin



- Şüşə və keramika səthlərdəki yanmış qida qalıqlarını, səthi cızmadan qazımaq üçün idealdır.
- İstifadə edilmədiyi zamanlarda rahatca saxlanması üçün təhlükəsizlik qapağı mövcuddur.

Məhsul kodu: 00087670



Keramika səthlər üçün təmizləyici

- Keramika şüşəli və polad səthli plitələrin təmizlik və baxımı üçün ən effektiv təmizləyicidir.
- Təhlükəsiz və effektiv bir şəkildə plitələri kirdən və yağdan təmizləyir.
- İstifadəsindən sonra cihazın səthinə parlaqlıq verir.
- 250 ml.

Məhsul kodu: 00311499

Qəhvə maşınları təmizlik və baxımı



Qəhvə maşınları, su qızdırıcı və buxarlı sobalar üçün ərpdən təmizləyici

- Cihazınızda ərp əmələ gəlməsini tez və effektiv şəkildə aradan qaldırır.
- Müntəzəm istifadə edildiyində cihazınızın effektivliyini artırır və cihazın ömrünün uzanmasına yardımcı olur.
- 1 şüşə maye ərp təmizləyici 500 ml. 5 dəfəlik istifadə üçündür.

Məhsul kodu: 00311680



Qəhvə maşınları və su qızdırıcıları üçün təmizləmə tabletləri

- Cihazdaki qəhvə və yağ qalıqlarını rahatca aradan qaldırır.
- Qəhvə maşınları və su qızdırıcıları üçün təmizləmə tabletləri.
- Müntəzəm istifadə edildiyində cihazınızın effektivliyini artırır, daha uzunömürlü olmasına şərait yaradır və gigiyenik olmasını təmin edir.
- 10 ədəd təmizləmə tabletdən ibarətdir.

Məhsul kodu: 00311769

Köhnə kod: 00310575



Qəhvə maşınları, su qızdırıcıları və buxarlı sobalar üçün baxım dəsti

- Qəhvə maşınları, su qızdırıcıları və buxarlı sobaların müntəzəm təmizliyi və ərpdən arıdılması üçün tamamlayıcı və sərfəli bir dəst.
- Bu dəst 1 şüşə maye ərp təmizləyici (00311680) və 1 paket təmizləyici tabletdən (00311769) ibarətdir.

Məhsul kodu: 00311813

Qəhvə maşınları təmizlik və baxımı

Espresso və Qəhvə maşınları üçün Ərpdən təmizləmə Tableti



- Ərpin əmələ gəlməsinə qarşı ideal qoruma təmin edərək cihazın ömrünü uzadır.
- 2-si 1 arada formulu sayəsində ərpi yox edir və korroziyaya qarşı cihazınızı qoruyur.
- Tam avtomatik espresso və xüsusilə qəhvə maşınlarının ərpdən təmizləmə proqramlarında istifadə etmək üçün nəzərdə tutulmuşdur.
- Hər biri 40 qr-lıq toplam 3 ədəd ərp təmizləmə tabletindən ibarətdir. 1 tablet birdəfəlik istifadə üçün kifayətdir.

Məhsul kodu: 00311819

Köhnə kod: 00576694



Qəhvə maşınları və su qızdırıcıları üçün Ərpdən Təmizləmə Tableti

- Qəhvə maşınındakı ərpi tez və effektiv bir şəkildə aradan qaldırır.
- Maşınınizin effektivliyini artırır və ömrünün uzanmasına yardımcı olur.
- Bu vasitədən istifadə üçün istifadə təlimatından faydalana bilərsiniz.
- 3 və 6 dəfəlik istifadə üçün toplam 6 ədəd tabletdən ibarətdir.

Məhsul kodu: 00311556

Ütü təmizliyi və baxımı

Kompakt buxarlı ütülər üçün ərpdən təmizləyici



- Ütünüzdə əmələ gəlmiş ərp qalıqlarını effektiv şəkildə aradan qaldırır.
- Müntəzəm ərp təmizləyici istifadəsi cihazınızı ərpin zərərindən qoruyaraq işləmə qabiliyyətini artırır.
- Sadəcə TDS11... TDS12... TDA50... TDA70... TDI90...TS11...TS12... model ütülər ilə uyğundur.
- Hər biri 25 ml həcmli, bir dəfəlik istifadə üçün 4 ayı yubikdən ibarətdir.

Məhsul kodu: 00311715

Köhnə kod: 00311144

Qabyuyanlar üçün təmizlik və baxım vasitələri



Qabyuyan üçün təmizləyici toz

- Güclü formulu ilə cihazınızın içində qabıq bağlamış yemək qalıqlarını aradan qaldıraraq, effektiv şəkildə təmizləyir.
- Mükəmməl nəticə verən və professional standartlara uyğun bir təmizlik vasitəsidir.
- Qabyuyanınızın müntəzəm təmizliyi üçün hər 4-6 ayda bir, bir paket istifadə edilməsi tövsiyə edilir.
- 1 qutu toz təmizləyici 200 qramdır və birdəfəlik istifadə üçündür.

Məhsul kodu: 00311580



Paltaryuyan maşınlar üçün təmizləyici toz

- 3 ayrı qutunun qiymətinə 4 qutuluq uyğun dəst.

Məhsul kodu: 00311611



Qabyuyan üçün baxım vasitəsi

- Güclü formulu ilə qabyuyanlarda yığılmış yağ və ərpi təmizləyir.
- Ardıcıl istifadə edildiyində qabyuyanınızın effektivliyini artırır, cihazın daha uzunömürlü və gigiyenik olmasını mümkün edir.
- Qabyuyanların müntəzəm təmizliyi üçün tövsiyə edilir.
- 1 şüşə təmizləyici 250 ml-dir və birdəfəlik istifadə üçündür.
- 1-2 ayda bir istifadə edilməsi məsləhət görülür

Məhsul kodu: 00311565



Qabyuyan maşın təmizləyicisi

- 4-lü sərfəli dəst

Məhsul kodu: 00311566

Paltaryuyanlar üçün təmizlik və baxım vasitələri



Paltaryuyanlar və qabyuyanlar üçün ərpdən təmizləmə vasitəsi

- Cihazda əmələ gələn ərp qalıqlarını tez və effektiv bir şəkildə təmizləyir.
- Suyun sərt olduğu yerlərdə istifadəsi üçün idealdır.
- Müntəzəm istifadə edildiyində cihazın ömrünün uzanmasına yardım edir.
- 1 qutuluq vasitə toz şəklindədir və 250 qramdır. Birdəfəlik istifadə üçündür.

Məhsul kodu: 00311506



Paltaryuyan maşınlar üçün təmizləyici toz

- Paltaryuyan maşınlar üçün təmizləyici toz
- Paltaryuyan tozu qalıqları kimi orqanik çöküntüləri təmizləmək üçün uygundur.
- Pis qoxunun əmələ gəlməsinə mane olur və paltaryuyan maşınının içinin təmiz qalmasını təmin edir.
- Hərtərəfli təmizlik üçün 90-95 dərəcədə istifadə edilməlidir.
- 1 qutu toz təmizləyici 200 qramdır və birdəfəlik istifadə üçündür.

Məhsul kodu: 00311610



Paltaryuyan və qabyuyanlar üçün ərpdən təmizləyici

- 3 ayrı qutunun qiymətinə 4 qutuluq uyğun dəst.

Məhsul kodu: 00311600



Paltaryuyan maşınlar üçün təmizləyici toz

- 3 ayrı qutunun qiymətinə 4 qutuluq uyğun dəst.

Məhsul kodu: 00311611

Polad səthlərin təmizliyi və baxımı



Polad səthlər üçün baxım dəsti

- Polad səthlər üçün baxım dəsti, təmizləmə tozu (00311774) və parıldadıcı baxım bezlərindən ibarət olan (00311134), polad səthlərin təmizliyi üçün əlavə və sərfəli bir dəstdir.
- Bu baxım dəsti, 100 qramlıq təmizləmə tozu və 5 ədəd parıldadıcı baxım bezindən ibarətdir.

Məhsul kodu: 00311775



Polad səthlər üçün parıldadıcı baxım bezləri.

- Bezlərin tərkibində xüsusi parıldadıcı baxım yağı var, su damlası və barmaq izləri kimi ləkələrin əmələ gəlməsinə qarşı effektiv qorumanı təmin edir.
- Cihazların hər zaman parlaq görünməsini təmin edir.
- Soyuq ya da isti paslanmaz polad və alüminium səthlərdə istifadəsi uyğundur.
- Parıldadıcı baxım bezləri qidaya düşərsə təhlükəsizdir.
- Hər qutu ayrı ayrı paketlənib 5 ədəd parıldadıcı baxım bezindən ibarətdir.

Məhsul kodu: 00311134



E-Cloth Təmizlik Bezləri

- Bu dəst effektiv mətbəx təmizliyində, güvənərək istifadə edə biləcəyiniz mikro fiber təmizlik bezlərindən ibarətdir.
- Bezlərin istifadəsi sırasında heç bir kimyəvi maddəyə ehtiyac yoxdur, yalnız su yetərlidir.
- Paltaryuyan maşında yuyulabilən xüsusiyyətinə malikdir. 300 dəfəyə qədər yuyula və istifadə edilə bilər.
- Yaşıl bez paslanmayan polad və qranit səthlərin təmizliyi üçün idealdır.
- Mavi bez isə şüşə və keramika səthlərin təmizliyi üçün idealdır.

Məhsul kodu: 00466148

İşinizi həll olunmuş sayın.
Məhsuldan və yerdən asılı olmayaraq
servisimiz bizim keyfiyyətimizdir.
Bosch-un məişət əşyaları servisi.





® Registered Trade Mark
© 2018 by BSH Ev Aletleri Sanayi ve Ticaret A. Ş.